

## Men ştatının işsizləri üçün dolduracağı vacib məlumat

Hər addımda olan video təlimatları YouTube-da tapmaq mümkündür (yalnız ingilis dilində)

ReEmployME Hesabınızın təsis: <https://www.youtube.com/watch?v=7ySVbKf9vi8>

İlk ərizənin doldurulması: <https://www.youtube.com/watch?v=uW0qlXfU9IQ>

Həftəlik ərizənin doldurulması: <https://www.youtube.com/watch?v=uW0qlXfU9IQ>

Əgər sizin elektron poçt ünvanınız yoxdursa, Gmail-də (və ya Yahoo-da, Outlook-da) elektron poçt qutunuzu açın.

ReEmployME-da yeni istifadəçi hesabını açmaq üçün, [www.maine.gov/reemployme](http://www.maine.gov/reemployme) keçib aşağıdakını yaradın:

**Login adı:** \_\_\_\_\_


**Parol:** \_\_\_\_\_

### **DİQQƏT! Hesabınızı yaradandan sonra elektron poçt ünvanınızı yoxlayıb təsdiqləyin:**

1. Hesabınızdan Benefits Maintenance > Update Claimant Profile > Verify E-mail keçid alın;
2. Növbəti ekranda elektron poçt ünvanınıza aldığınız Verifikasiya kodunu daxil edib elektron poçt ünvanınızı aktivləşdirin və ya 'here' sözü üzərinə klikləyib yeni kod yaradıb bu kodu elektron poçt ünvanına göndərin. (Əgər sizə digər verifikasiya kodu lazımdırsa, 'here' klikləyin. Sizə yeni verifikasiya kodu ilə elektron məktub göndəriləcək.)
3. Əgər sizə yeni verifikasiya kodu göndərilibsə, həmin ekranda 2-ci addıma qayıdıb aktivləşdirmə prosesi başa çatdırmaq üçün kodu daxil edin.

### **İşsizliyə dair ərizə vermək üçün aşağıdakıları yerinə yetirin:**

1. Hüquqi adınız (ad, atanızın adı, soyad)
2. Yaşadığınız yerin poçt ünvanınız
3. Telefon nömrəniz
4. Elektron poçt ünvanınız
5. Cins (Kişi/Qadın)
6. Doğum tarixi (ay, gün, il)
7. Sosial Sığorta nömrəniz (SSN)
8. Əgər siz ABŞ vətəndaşı deyilsə, aşağıdakıları qeyd etməlisiniz:
  - a. Qanuni Daima Rezident statusunuz ("Qrin Kard" sahibi);
  - b. ABŞ-də işləmək üçün icazə sənədi ("Work Permit"); və ya
  - c. "İşləməyə icazə verilib" yazıldığı Gəlmə/Getmə Qeydiyyatı ("I-94 Card").



## Xaricinin qeydiyyatı nömrəsi

- Qrin Kardiniz və ya işləmək üçün icazəniz varsa, onlayn ərizədə "Alien Number" (xaricinin qeydiyyat nömrəsi) olan Alien/USCIS nömrənizi qeyd edin.
- Əgər sizin "İşləməyə icazə" ilə bağlı I-94 varsa, ərizənizdə "Alien Number" xanasında 11 rəqəmli I-94 nömrənizi göstərin.

## Sənədinizin son istifadə tarixi

Yuxarıda qeyd edilən sənədinizin son istifadə tarixinizi göstərin.

**QEYD:** Əgər sənədinizin son istifadə tarixi YOXDURSA, ərizənizin verildiyi tarixdən etibarən bir il sonra tarixi göstərin.

- **Misal:** Müavinat almaq üçün ərizənizin verildiyi tarix 4/1/2020. Son istifadə tarixi: 4/1/2021.

## Hüquq

- Əsas Müddət ərzində məvacibi (Base Period Wages) qazandığınız zaman sizin ABŞ-da işləmək hüququnuz qanuna görə qüvvəyə minir.
- İşsizliyi dair müavinat almaq üçün ərizənizi verdikdə, siz artıq qanuni olaraq işləmək üçün icazəlisiz.
- Sosial sığorta nömrəniz və/və ya Qeydiyyat nömrəniz federal məlumat bazası ilə yoxlanılıb təsdiqlənəcək, buna görə sənədlərə uyğun tam məlumat daxil edin.

## Həyat yoldaşınız və himayədə olanlar (uşaqlar) üçün tələb olunan məlumat

- Yoldaşınızın/Uşağınızın hüquqi adı (adı, atasının adı, soyadı)
- Sosial Sığorta nömrəsi
- Qohumluğu
- Doğum tarixi

## İşə götürən/İş tarixçəsi haqqında məlumat

Bir və ya daha çox işiniz və ya işə götürənləriniz olubsa, son 18 ayda BÜTÜN işəgötürənlərin adlarını göstərin

1. İşəgötürən(lər)in adı (şirkətin tam adını göstərin)
2. İşəgötürən(lər)in ünvanı (şirkətin tam ünvanı ilə yanaşı poçt indeksi)
  - a. İşəgötürən(lər)in telefon nömrəsi
  - b. Nəzarətçinizin (rəhbərinizin) adı *(buna görə tələb yoxdurt, lakin sullarınız olsa belə bu məlumat faydalı ola bilər)*
3. Nəzarətçinizin (rəhbərinizin) əlaqə nömrəsi və ya elektron poçt ünvanı *(buna görə tələb yoxdurt, lakin sullarınız olsa belə bu məlumat faydalı ola bilər)*

## Hansı müddətdə işləmiş olmusunuz, nə vaxt işləməyə başlamısınız?

1. Ən son iş tarixləri/nə vaxt işləmişiniz
  - a. İşə nə vaxt başlamışsınız? Ay, tarix, il
  - b. İşdən nə vaxt çıxmısınız (nə vaxt sizi işdən çıxarmışlar)? Ay, tarix, il
2. Bu işdə həftədə neçə saat işləmişiniz? Tam/qismən?

## Sizin məvacibiniz?

1. Bir saatda nə qədər alırdınız? Bir saatda məvacibiniz?
2. Bir həftəyə nə qədər alırdınız (vergiləri çıxmadan qabaq)

3. Bir həftəyə təmiz maaşınız nə qədər idi (nə qədər əlinizə alırdınız). (Dəqiq olmaq üçün çek və qəbzlərə baxın)
4. **Çıxmalaradək maaş:** ərizə verdiyiniz zaman həftəlik qazanclarınızı göstərmək, habelə mükafatlar (istirahət günü müavinəti, bayram ödənişi, ezamiyyət ödənişləri, mükafatlar) haqqında məlumatı göstərməmək yalan hərəkət kimi qiymətləndirilə bilər

## Hansı ödəniş üsuluna üstünlük verirsiniz?

Sizdən üstünlük verdiyiniz ödəniş üsulunu soruşa bilərlər: Bankınızda olan fərdi cari nəzart hesabınıza və ya əmanət hesabınıza yaxud Elektron ödəniş kartınıza (EPC) köçürmə. Bu, ABŞ Bankından Visa Debit Kartdı.

## Birbaşa banka depozit üsulu ilə ödəniş istərsinizsə, aşağıdakıları göstərin:

- Banl hesabının sahibinin adı
- Bankın adı
- Bankın ünvanı
- Bankın telefon nömrəsi
- Nəzarət və ya əmanət hesabı
- Hesab nömrəsi
- Bankın "routing nömrəsi" (çekdə göstərilir)

Əgər siz Elektron Ödəniş Kartına üstünlük verirsinizsə (Visa debit), sizə poçtla viza kartı göndəriləcək. Kartdan istifadə təlimatları kartla yanaşı təmin olunur. Daha ətraflı məlumat almaq üçün [www.maine.gov/reemployme](http://www.maine.gov/reemployme) saytına baş çəkib Öyrən ("Learn about") bölməsində Ödəmə Seçimləri (Payment Options) klikləyin.

## Vergi məsələləri

Müavinat almaq üçün ilkin ərizənizin verildiyi müddətdə sizə, vergilərin, bu səbəbdən aldığınız işsizlik ödənişlərindən gec vergiləri ödəməyin). 10% Federal Verginin tutulması? 5% Ştat vergisinin tutulması?

- Əgər siz Sosial Sığorta Təminatı (SSI) alırsızsa və ya uşağınıza görə ictimai dəstək alırsızsa (TANF), siz avtomatik tutulmalardan azad ola bilərsiniz.

## Ərizənizi doldurduqdan sonra ərizəniz qəbul edilərsə

təsdiq nömrəsini və təsdiq elektron məktubunu alırsınız. Təsdiq nömrəsini almamağınız doldurma prosesi başa çatmayıb deməkdir.

**İşsizlik müavinəti almaq üçün hər həftə sertifikatı DOLDURMALISINIZ. Bunu siz onlayn rejimində ReEmployME hesabı və ya telefon vasitəsi ilə yerinə yetirməlisiniz.**

## RESURLAR

### İşsizlik haqqında FAQ (tez-tez verilən suallar):

<https://www.maine.gov/labor/docs/2020/covid19/covidfaqandui.pdf>

**MDOL İşsizlik Vebsaytı:** <https://www.maine.gov/unemployment/>

**COVID-19 İşsizlik məlumatı:** <https://www.maine.gov/labor/covid19/>

**Onlayn ərizənin doldurulması:** [www.maine.gov/reemployme](http://www.maine.gov/reemployme)

**Müavinat xidmətinin iş saatları:** Bazar ertəsi – Cümə, 8:00 - 17.00

**Müştəri Xidmət saatları:** Bazar ertəsi – Cümə, 8:00 - 12.30

**Müştəri Xidmət telefonu:** 1-800-593-7660

**Onlayn Müştəri xidməti:** [www.maine.gov/labor/contact](http://www.maine.gov/labor/contact) (işsizlik düyməsini seçin)

Yerli karyera mərkəzini/Canlı söhbət xəttini seçin: <https://www.mainecareercenter.gov/locations/index.shtml>